

“Azər-Türk Bank” ASC
İdarə Heyətinin 09 aprel 2019-cu il
tarixli 5 №-li qərarı ilə (Protokol № 25)
təsdiq edilmişdir

Bakı - 2022

“azər-türk bank” açıq səhmdar cəmiyyəti üzrə xidmət haqqı tarifləri (qeyri-rezident fiziki şəxslər üçün)

28.03.2022 tarixindən qüvvədədir

atb

Fiziki şəxslərə göstərilən bank xidmətləri üzrə tariflər

№	Xidmət növü	Tariflər			
		Milli valyuta		Xarici valyuta	
1	Bank hesablarının açılması:				
1.1	Cari hesabın açılması	100 AZN/USD/EUR/GBP digər valyutlar üzrə 100 AZN			
1.2	Ssuda hesabın açılması	ödənişsiz			
1.3	Əmanət hesabın açılması	ödənişsiz (yalnız AZN valyutasında, minimal məbləğ 10,000 (on min) AZN şərti ilə qəbul olunur)			
1.4	Bank kartlarının açılması	100 AZN (yalnız debet və AZN)			
2	Bank hesabına xidmət:				
2.1	Bank hesabı üzrə çıxarışların təqdim olunması	ödənişsiz			
2.2	Bank-maliyyə sənədləri üzrə təkrar çıxarışların verilməsi (hər bir sənədə)	5 AZN			
2.3	Müştərinin müraciəti əsasında hesab üzrə məktubun (arayışın) verilməsi	10 AZN			
2.4	Cari hesab hərəkətləri barədə elektron bildirişlərin göndərilməsi (hər bir cari hesab üzrə, aylıq)	yalnız Kredit əməliyyatları	yalnız debet əməliyyatları	bütün əməliyyatlar	yalnız gün sonu hesabın qalıq balansı
2.4.1	SMS bildiriş	1 AZN	1 AZN	1 AZN	1 AZN
2.4.2	SMS bildiriş və e-poçt	1 AZN	1 AZN	1 AZN	1 AZN
2.4.3	e-poçt	ödənişsiz	ödənişsiz	ödənişsiz	ödənişsiz

Fiziki şəxslərə göstərilən bank xidmətləri üzrə tariflər

№	Xidmət növü	Tariflər	
		Milli valyuta	Xarici valyuta
3	Nağd vəsaitlərlə əməliyyatlar:		
3.1	Nağd vəsaitlərin qəbul edilməsi		
a	AZN, USD, EUR		
a1	vəsait 500,000.00 AZN-ə və ya USD/EUR valyutasında bu məbləğə bərabər ekvivalentdəki məbləğə qədər olduqda		ödənişsiz
a2	500,000.00 AZN-dən və ya USD/EUR valyutasında bu məbləğə bərabər ekvivalentdəki məbləğdən çox olduqda artıq olan hissəyə (hesabda əməliyyat anına nağd mədaxil olunan vəsaitlərin qalığı ilə birlikdə nəzərə alınmaqla)		0.2%
a3	kredit ödənişləri və kart hesablarına (istənilən məbləğ)		ödənişsiz
a4	Bakı şəhərində yerləşən filial və şöbələr istisna olmaqla, istənilən valyuta üzrə cari hesaba nağd vəsaitin mədaxili əməliyyatı hesab sahibi tərəfindən aparılmadıqda (kredit ödənişləri istisna olmaqla)		0.5%
b	Hesablara 500 EUR nominallı pul əskinası ilə vəsaitin nağd mədaxili		
b1	kredit kartları hesablarına (istənilən məbləğ)		ödənişsiz
b2	gün ərzində fərdi debet kartları hesablarına (10 000 AVRO-yadək)		ödənişsiz
b3	gün ərzində fərdi debet kartları hesablarına (10 000 AVRO-dan çox olduqda artıq olan hissəyə)		0.8%
b4	digər hesablara		0.8%
b5	500 EUR nominallı pul əskinasının daha xırda nominallı əskinalarla dəyişdirilməsi		0.8%
b6	500 EUR nominallı pul əskinası ilə nağd valyuta mübadiləsi		0.8%
c	Digər valyutalar		razılaşma yolu ilə
3.2	Metal pullarla daxilolmalar	30 AZN-dən yuxarı olduqda 4% (bütün məbləğə)	

Fiziki şəxslərə göstərilən bank xidmətləri üzrə tariflər

№	Xidmət növü	Tariflər	
		Milli valyuta	Xarici valyuta
3.3	Nağd vəsaitlərin verilməsi	-	
a	cari hesaba nağd formada mədaxil olunmuş, həmçinin depozit faizləri və kredit şəklində ayrılan vəsaitlərin verilməsi	ödənişsiz	
b	digər nağd vəsaitlərin verilməsi, həmçinin əvvəlcədən nağdsız konvertasiya olunmuş vəsaitlərin nağd verilməsi	1%	
3.4	Emisyon pulların verilməsi	0.2%	
3.5	İnkassasiya	razılaşma yolu ilə	
3.6	Ödəniş kartından nağd məxaric (kart istifadə edilmədən)	Ödəniş kartlar üzrə mövcud tariflərə əsasən "Azər-Türk Bank" ASC-nin ATM-lərində aparılan əməliyyatlara görə nağd məxaric zamanı tətbiq olunan komissiyaya uyğun olaraq	
4	Nağdsız konvertasiya əməliyyatları:	0.5%	
5	Köçürmələr:		
5.1	Dövlət Büdcəsinə köçürmələr (HÖP üzərindən aparılan əməliyyatlar)	0,15% min. 0,40 AZN, maks. 15 AZN	
5.2	Mənzil-kommunal və rabitə ödənişləri	ödənişsiz	

Fiziki şəxslərə göstərilən bank xidmətləri üzrə tariflər

№	Xidmət növü	Tariflər	
		Milli valyuta	Xarici valyuta
5.3	Bankdaxili köçürmələr	ödənişsiz	
5.4	Respublikadaxili köçürmələr	0,1% (min. 1 AZN, maks 150 AZN)	*0,1% (min. 10 USD/EUR/GBP maks. 150 USD/EUR/GBP)
5.5	Respublikadaxili köçürmələr (Təcili)	0,15% (min. 3 AZN, maks 200 AZN)	-
5.6	Respublikadankənara köçürmələr	*0,3% (min. 40 USD/EUR/GBP, maks. 500 USD/EUR/GBP)	
5.7	Sürətli (təcili) köçürmə sistemləri vasitəsilə aparılan əməliyyatlar	Müvafiq sistem tərəfindən müəyyən edilmiş tariflərə uyğun olaraq	
5.8	Müştərinin ərizəsi əsasında icra edilmiş köçürmələrin araşdırılması, ödəniş sənədlərinə dəyişiklik edilməsi və ləğvi	10 AZN	10 AZN + müxbir bankın komissiyası
5.9	"ASAN Xidmət" Mərkəzlərində aparılan ödəniş əməliyyatlarına görə	0.40 AZN	

*Xarici müxbir banklar vasitəsilə ölkə daxilində və xaricə aparılan SWIFT (Telex) köçürmələr zamanı əməliyyata dair bütün komisyon haqların ödəyiciyə aid edilməsi şərti (OUR) seçildiyi təqdirdə, vasitəçi bankların xidmət üçün şamil etdiyi əlavə rüsum müştəridən tutulur. Əsas və əlavə komisyon haqqısı digər valyutalarda müvafiq olaraq USD ekvivalenti ilə hesablanır.

Fiziki şəxslərə göstərilən bank xidmətləri üzrə tariflər

N°	Əməliyyat növü	ATB CARD debet
6	atb card debet (qeyri rezident üçün)	
6.1	Kartın müddəti	maks. 3 il
6.2	Kartın maks. sayı	3 ədəd
6.3	Kartın valyutası	AZN
6.4	Kart üzrə xidmət haqqı	1 illik - 100 AZN 2 illik - 175 AZN 3 illik - 250 AZN
6.5	Konvertasiya xidmət haqqı	2%
6.6	Card to Card xidməti	0.5% (min. 1 AZN)
6.7	MilliÖN/E-manat terminalları vasitəsilə debet kartın balansının artırılması*	Mədaxil üzrə bankın komissiyası: 0% MilliÖN/E-manat tərəfindən xidmət haqqı: 1%
6.8	Kart itirildikdə və yararsız hala düşdükdə	1 illik - 100 AZN 2 illik - 175 AZN 3 illik - 250 AZN
6.9	Kartların təcili buraxılışı üçün əlavə ödəniş (1 iş günü ərzində)	50 AZN
6.10	Əlavə kart dəyəri**	1 illik - 100 AZN 2 illik - 175 AZN 3 illik - 250 AZN
6.11	"Quasi-cash" (köçürmə, kredit ödənişləri və s.)	4% (min. 1 AZN)
6.12	"Unique" (lotoreya, mərc oyunları)	4% (min. 6 AZN)
6.13	"Azər-Türk Bank" ASC-nin ATM-lərində aparılan əməliyyatlara görə	1% (min. 1 AZN/USD/EUR)
6.14	"Azər-Türk Bank" ASC-nin POS-terminallarında aparılan əməliyyatlara görə	1% (min. 1 AZN)
6.15	Azərbaycan ərazisində digər bankların ATM və POS-terminallarında nağdlaşdırma	1.5% (min. 2 AZN)
6.16	Azərbaycandan xaricdə yerləşən ATM-lərdə aparılan əməliyyatlara görə	3% (min. 7 AZN)
6.17	Azərbaycandan xaricdə yerləşən POS-terminallarında aparılan "Cash advance" əməliyyatlarına görə	3% (min. 12 AZN)

* Ay ərzində maks. məbləğ 15,000 AZN

** Eyni hesaba bağlı əlavə kartın alınması yalnız müştərinin yetkinlik yaşına çatmamış öz övladlarına (və ya övladlığa götürülmüş uşaqlara) uşağın doğum haqqında şəhadətnaməsini təqdim edilməklə icazə verilir

Fiziki şəxslərə göstərilən bank xidmətləri üzrə tariflər

№	Xidmət növü	Tariflər				
		Milli valyuta		Xarici valyuta		
7	Depozit seyfləri üzrə əməliyyatlar / Depozit seyflərinin icarəsi					
7.1	Depozit seyflərinin icarəsi					
		Ölçülər			Kirayə dəyəri (qabaqcadan ödənilmə şərti ilə, ƏDV daxil)	
	Hündürlük	En	Dərinlik	1 illik		
	45 / 95 mm	295 mm	420 mm	400 AZN		
	125 / 145 mm	295 mm	420 mm	600 AZN		
	195 mm	295 mm	420 mm	800 AZN		
	295 / 395 mm	295 mm	420 mm	1000 AZN		
	445 / 495 mm	295 mm	420 mm	1200 AZN		
	595 mm	295 mm	420 mm	1400 AZN		
7.2	Depozit qutusunda aid açarın itirilməsi və ya yararsız vəziyyətə düşməsi, qıfılın dəyişdirilməsi ilə bağlı çəkilən xərclər və cəriməyə görə	500 AZN				
7.3	Əşyaların kassada saxlanmasına görə	1 ay	1-3 ay	3-6 ay	6-12 ay	12 aydan yuxarı
		20 AZN	55 AZN	110 AZN	200 AZN	700 AZN

Fiziki şəxslərə göstərilən bank xidmətləri üzrə tariflər

№	Xidmət növü	Tariflər	
		Milli valyuta	Xarici valyuta
8	Çeklərlə əməliyyatlar:		
8.1	Çeklərin inkassoya qəbul edilməsi	3% + poçt xərcləri	
8.2	Çeklərin ödənilməsi (nağd və nağdsız)	0.7%	
9	Digər əməliyyatlar:		
9.1	Bağlanmış hesabların əməliyyat sistemində saxlanması	ayda 1 AZN	ayda 1 USD/EUR/GBP
10	Poçt xərcləri:		
10.1	Müştəri tapşırığı və onun təşəbbüsü ilə bank maliyyə sənədlərinin poçt xidmətləri vasitəsilə 3-cü tərəflərə göndərilməsi	Müvafiq poçt xidməti tərəfindən müəyyən edilmiş tariflərə uyğun olaraq	
11	Respublikadankənar köçürmələrdə fırıldaqçılığa (fraud) məruz qalma hallarının araşdırılması əməliyyatı	2% + müxbir bank xərci + beynəlxalq ödəniş sistemləri xərci	

QEYD: Müştəri istəyinə əsasən, xidmət və məhsullara dair komisyon haqqı tariflərə uyğun olaraq bankın qəbul etdiyi istənilən valyutada ödənilə bilər. Bu növ hallar üçün AR Mərkəzi Bankı tərəfindən əməliyyat gününə təyin edilmiş rəsmi məzənnələri əsas götürülür.